

IPC-HFW5442EP-ASE-0280B-S3

Xarici təhlükəsizlik sistemlərində quraşdırmaq üçün nəzərdə tutulmuş 4 meqapikselli IP video kamera

- Piksellər: 2688 × 1520
- Video sıxılma: H. 265; H. 264; H. 264H; H. 264B; MJPEG; BLC; HLC; WDR; 3D NR
- Daxili Mikrofon
- IR=50 m
- F=2.8 mm
- Sabit linza
- IP67

Növ	IP
Meqapiksel	4 MP
Obyektiv	Sabit
Fokus	2.8 mm
İşıqlandırma	İR
İşıqlandırma məsafəsi	50 m
Mikrofon	Mic
Müdafiə	IP67
Material	Metal

**Ətraflı**

Model	IPC-HFW5442EP-ASE-0280B-S3
Kamera	
Matris	1/1.8" CMOS
Effektiv piksellər	2688 × 1520
ROM	4 GB
RAM	1 GB
Skannlama sistemi	Progressiv

Elektron shutter sürəti	Avtomatik / Manual 1/3 s - 1/100,000 s				
Minimum işıqlandırma	0.0007 Lux @ F1.6 (Rəngli, 30IRE) 0.0004 Lux @ F1.6 (Qara/Ağ, 30IRE) 0 Lux (IR aktiv)				
Signal/Səs nisbəti	>56 dB				
IR məsafəsi	50 m (164.04 ft)				
IR idarəetməsi Açıq / Sönülü	Avtomatik / Manual				
IR LED-lər	1				
Bucağın tənzimlənməsi	Pan: 0° - 360° Tilt: 0° - 90° Fırlanma: 0° - 360°				
Linza					
Linza növü	Sabit				
Montaj növü	M12				
Fokus məsafəsi	2.8 mm				
Maks. diyafram	F1.6				
Baxış bucağı	Üfüqi: 112°; Şaquli: 58°; Diaqonal: 139°				
Diyafram idarəetməsi	Sabit dəyər				
Minimum fokus məsafəsi	1.3 m (4.27 ft)				
DOPE məsafəsi	Linza	Aşkarlama	Müşahidə	Tanınma	İdentifikasiya
	2.8 mm	61.5 m (201.77 ft)	24.6 m (80.71 ft)	12.3 m (40.35 ft)	6.2 m (20.34 ft)
İntellektual funksiyalar					
IVS (Perimetr mühafizəsi)	İcazəsiz daxilolma, xətt keçidi, sürətli hərəkət (insan və nəqliyyatın dəqiq tanınması); yavaşlma, insan toplanması və park etmə aşkarlanması				
Ağıllı obyekt aşkarlanması	Tərk edilmiş obyekt; İtmiş obyekt				
SMD 3.0	Daha az yanlış alarm, daha uzun aşkarlama məsafəsi				
AI SSA	Mövcuddur				
İnsan sayımı	Genişləndirilmiş sayım, hesabatların yaradılması və ixracı (gün/həftə/ay/il);				

	zonada sayım və növbə idarəetməsi
Şəbəkə	
Şəbəkə portu	RJ-45 (10/100 Mbps)
Uyğunluq	ONVIF (Profile S / G / T); CGI
Ümumi məlumat	
Korpus	Metal
Rəng	Ağ
Ölçülər	192.7 × 70.5 × 66.4 mm
Xalis çəki	590 g
Ümumi çəki	780 g